

Türküstan


www.turkustan.az


**Aydın
Qasimli**

Filologiya üzrə
fəlsəfə doktoru

Bizim yazar

(əvvəli ötən sayımızda)

Çar Rusyasının Türküstani işgal etməsi ilə bölgədə yeni bir dövr başlamış, digər Türk xalqları kimi Qırğızlar da çar Rusyasının müstəmləkəsi altında yaşamağa məcbur olmuşlar. Bu müddətdə Qırğızların bir qismi vətənlərində

dan ibarətdir.

Çar Rusyasının gökməsindən sonra digər Türküstan Türkleri ile bərabər Qırğızlar da müstəqillik uğrunda mübarizə aparmış, lakin Qızıl Ordu tərəfindən Türküstan yenidən bolşevik Rusyasının müs-



Tanrı dağının qucağında – Qırğız Türkleri



qalsa da çoxlu miqdarda Qırğız Türkü Çinə qaçmaq məcburiyyətində qalmışlar. Orta Asiyani Ruslara vermək istəməyən İngilislər də yetərli yaradım etmədiyindən Türküs təyəlatlərinin qərb hissəsi Rusların, Şərqi hissəsi isə Çinlilərin əlinə keçdi. Beləliklə bütün Orta Asiya Türkleri kimi Qırğızların da müstəqilliyyinə son qoyulmuşdu.

Cox qəribədir ki, nə I Dünya müharibəsinin sonuna qədər Avstriya və Almaniya arasında böülüdürlülmüş Çexoslovakiyaya Avstriya Çexoslovakiyası və Alman Çexoslovakiyası, nə də II Dünya müharibəsindən sonra Şərqi Almanyaya Rus Almanyası deyilmədiyi halda, bir çox xarici müelliflər Sovet İmperiyası dağlımamışdan önce tarixi Türküstan ərazisinin Şərqi hissəsini Çin Türküstani, Qərb hissəsini isə Rus Türküstani (həmçinin Sovet Azərbaycanı və İran Azərbaycanı-A.Q.) kimi qələmə vermişlər ki, bu da siyasi xarakter daşıyan böyük bir tarixi xətedir. Çünkü bu bölgənin bütövlükdə tarixi coğrafi adı məhz Türküstandır ki, iki hissədən - Doğu Türküstan və Batı Türküstan-

təyəlatkəsinə çevrilmişdir. Bütün bunlar da azmış kimi Sovet Rusiyası və Kommunist Çin rəhbərləri Türküstan adını tarixdən silmək üçün Qərbi Türküstani Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmenistan və Tacikistana, Şərqi Türküstani isə Öfqanistan və Sincan adı ilə yeddi yerə böldülər və Sovet İttifaqı, Çin və Öfqanistan çatısı altına alıdlar.

Sovet Rusyasının kollektiv - kolxoz təsərrüfatı siyasetinə qarşı çıxan Qırğızlar zaman-zaman üşyan etmiş, lakin kənardan heç bir dəstək almadaqlarından bu üşyanlar qanla yarılmışdır. Bu da azmiş kimi Sovet Rusiyası Qafqazda olduğunu kimi bu bölgədə də 1990-ci ildə Oş bölgəsində Qırğız Türkleri ilə Özbək Türkleri arasında etnik çatışma salmış, iki Türk xalqını bir-birinə qırılmış (Ahıskı Türkleri ilə Özbəklər kimi-A.Q.), arada düşmənçi-lik yaratmağa çalışmışlar. Sovet İttifaqı zamanında Ruslar Qırğız Türk kimiliyini yox etməyə çalışalar da Qırğız milli ziyalıları buna imkan verməmiş, bütün Orta Asiya Türkleri kimi Qırğızlar da rus müstəmləkəsi şəraitin-

bəkistanda, Uyğurustanda, Öfqanistanda, Tacikistanda və dünyanın müxtəlif bölgələrində yaşamaqdadırlar. Hətta Uyğur-Sincəq Muxtar bölgəsində bir Qızılsu Qırğız Muxtar Əyaləti də bulunmaqdadır.

Qırğızıstan Respublikası idarəcilik baxımından Bişkek, Cəlilabad, Oş, İssık Göl, və Tanrı Dağları adlı beş bölgəyə, iqtisadi baxımdan isə Fərqlian, Talas, Çu, Kəbin və İssık Göl bölgələrinə ayrılmışdır.

Qırğızıstan bir kənd təsərrüfatı ölkəsi olsa da yeraltı və yerüstü sərvətləri ilə zengindir. Ölkədə iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edir. Ölkənin 50 faizi 1000-3000 metr, 25 faizi 3000-4000 metr yüksəklikdə, qalan 25 faizi isə Fərqlianə vadisi olmaqla düzənlilikdə yerləşir. Ölkə Tanrı Dağları və Alatay sira dağları ilə əhatə olunmuşdur. Yüksək dağlardan axıb gələn çaylar iti axınından elektrik enerjisi eldə etməyə çox yararlıdır. Qırğızıstanda əldə edilən enerjinin böyük bir hissəsi Qazaxıstan, Özbəkistan və Tacikistana

mon), İssık Göl ətrafında isə kükürd çıxarılır. Ölkədə konservləşdirmə xeyli inkişaf edib.

Müstəqilliyin ilk illərində ağır iqtisadi durumda olan Qırğızistan Respublikası özünü toplayaraq xarici aləmə açılmaqla Orta Asiyadan "isveçrəsi" olmağı bir milli hədəf kimi qarşısına məqsəd qoymuşdur. Ölkə bütün yönlərdə istədiyi nəticələri əldə etməyə çalışmaqdadır.

İlk əvvəl öz vətənlərində çoxluq təşkil etməyən Qırğızlar müstəqillik qazandıqdan sonra ölkə əhalisinin demek olar ki, 80 faizi Qırğızlardan ibarətdir. Ölkədə Qırğızlardan başqa Ruslar, Özbəklər, Almanlar, Tatarlar, Ukraynalılar, Uygurlar, Qazaxlar, Dunganlar və Taciklər yaşamaqdadır.

Doğu Türküstan ilə sərhəd olan Qırğızıstan kiçik bir ölkə olduğu üçün Çinin təhdidi altındadır. Qırğızıstan gələcəkdə iqtisadi cəhətdən yüksəlsə də bu Çin təhdidinə qarşı yeterli deyil. Ona görə də bütün Türk Cumhuriyyətləri Qırğızıstanla hər cəhətdən yaxın əlaqələr yaratmalı, bir-birinə də yaq olmalıdır ki, xarici təhdidlərə birgə cavab vere bilinlər.

Qırğızistan Moskvayönü Əskər Akayevdən sonra risqlı addımlar atmaqdə, Türk dövlətləri ilə əlaqələri daha da genişləndirməkdədir.

Azərbaycan Respublikası kimi Qırğızistan da Türküstanın digər Cumhuriyyətlərindən irəli gələrək öz ölkəsində yalnız Türkiye tərəfindən tanınan Kipr Türk Respublikasının təmsilciliyini açıb.

Yazını Qırğızistan Respublikası Prezidentinin müşavirinin Bakıda keçirilən Türk diaspor təşkilatlarının I Forumunda söylədiyi bir fikirlə bittirirəm. Prezidentin müşaviri ali tribunadan söylədi ki: "Biz (Dünyadakı bütün Türk Dövlətləri nəzərdə tutulur-A.Q.) bir Millət, yeddi Dövlətik!". Türklüyün gələcəyi bu dövlətlərin birliliyindən asılıdır.

Tanrı Türkü birləşdirsin!



qanıstan da gec-tez parçalanacaq və Tarixi Böyük Türküstan yenidən bərpə olunacaq.

Bugünkü Qırğızıstan Respublikasının ərazisi 198.500 kv.km, əhalisi təqribən 5 milyon 500 min nəfərdir. Tarixdə olduğu kimi bu gün də Qırğızlar Qırğızıstandan başqa Öz-

na nəql edilir. Dünya-dakikinci böyük krater gölü olan İssık Göl (6202 kv.km) böyük bir su ehtiyatına malikdir. Öhalinin əsas hissəsi - 42 faizindən çoxu yaşamağa müənəsib bölge olan Fərqlian vadisində yerləşib. Ölkənin quzey və güney-batısından cıvə, kömür, neft, sink, sūrmə (anti-

Oxu, oxut, abune ol!